

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi Məcəlləsində Son Dəyişikliklər
 - Ümumi Prinsiplər
 - İcarə Haqqı
 - Vergi qanunvericiliyinə riayət olunması
 - Vergi Yoxlaması
 - Şəxsi Gəlir Vergisi
 - Əsas Vəsaitlər
 - ƏDV
 - Sənaye və texnologiyalar parklarının vergidən azadolmaları
 - Yol Vergisi
- Bank Əmanətlərindən Qazanılan Faizlərin Gəlir Vergisindən azadolması
- PwC Akademiyasından xəbərlər
- PwC Tədbirləri
- PwC Resurslarında yeniliklər
 - PwC Qlobal İqtisadiyyata Baxış 2012
 - Pharma 2020: "Strategiyadan qərara doğru"
 - IFRS üzrə kiçik bölədcə 2012
 - 2013-cü ildə Vergilər:Qlobal baxış
 - Texnologiyalara dair proqnozlar



pwc

Burada əks olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.com

PwC Azərbaycan

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515
Fax: +99412 497 7411
www.pwc.com/az

© 2013 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Vergi Məcəlləsində Son Dəyişikliklər

- Vergi Məcəlləsinə dəyişikliklər 21 dekabr tarixində Milli Məclis tərəfindən təsdiq olunub və 1 yanvar 2013-cü il tarixində qüvvəyə minib.
- Ümumilikdə, Vergi Məcəlləsinə 131 dəyişiklik edilməmişdir, və aşağıda əsas dəyişikliklərin qısa xülasəsi təqdim olunur:

Ümumi Prinsiplər

- Azərbaycan mənbəyindən əldə edilən gəlir növlərinin siyahısına mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər əlavə olunmuşdur;
- Hal-hazırda vergi risklərinin minimallaşdırılması məqsədilə

vergi orqanları və vergi ödəyicisi arasında Vergi partnyorluğu sazişi imzalamaq imkanı var. Vergi risklərinin minimallaşdırılması vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması kimi müəyyən olunur;

- Vergi ödəyicisinin İri vergi ödəyicisi kimi təsnif olunması üçün əsas meyarlar müəyyən olunmuşdur. Meyarlar əsas vəsaitlərin dəyəri, və ya hesablanmış vergi məbləğləri və ya illik dövriyyə və bazar mövqeyi əsasında təyin olunur;

- Vergi ödəyicilərinin Xüsusi vergi rejimli müəssisi kimi təsnif olunması üçün əsas meyarlar müəyyən olunmuşdur;

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Vergi Məcəlləsinə İdman Mərc Oyunlarının anlayışı daxil olunmuşdur, və onunla birgə bu fəaliyyətlə bağlı sadələşdirilmiş vergi rejimi üzrə müddəalar təqdim olunmuşdur.

İcarə Haqqı

- Daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətini nəzərə alınmaqla müəyyən olunur.

Vergi qanunvericiliyinə riayət olunması

- Vergi ödəyicisi mühasibat uçotunu elektron formada apardığı halda vergi orqanlarının tələbi onlara ilə həmin məlumatlara, öz filiallarının məlumatlarını daxil etməklə, birbaşa və ya məsafədən çıxış imkanı yaratmalıdır. Qeyd olunan məlumatların (elektron formada olan məlumatlar daxil olmaqla) təqdim olunmamasına görə 100 AZN məbləğində maliyyə sanksiyası tətbiq olunur;
- Vergi ödəyiciləri nağdsız ödənişlərin aparılması üçün POS-terminalları quraşdırmalıdır;
- Mühasibat sənədləri, elektron və kağız formatda olan sənədləri daxil olmaqla, ən azı 5 il müddətində saxlanılmalıdır.

Vergi Yoxlaması

- Hesablanmış vergilər, tətbiq edilmiş maliyyə sanksiyaları və faizlərdən verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə, vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla, vergi orqanları əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin bank hesablarında dondurulmasını tələb etmək hüququna malikdirlər.*

- Səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda 9 ay müddətindən çox olmamaqla vergi orqanı tərəfindən dayandırılabilir:

- a) Vergi ödəyicisinin olduğu yeri müəyyən etmək mümkün olmadıqda — həmin yer müəyyən olunana qədər;
- b) Vergi ödəyicisinin rəhbəri (və ya onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə — əmək qabiliyyəti bərpa olunana qədər;
- c) Mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə — mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;
- d) Vergi orqanı tərəfindən tələb olunan məlumat xarici ölkədən alındıqda — xarici ölkədən cavab alınana qədər;
- e) Məhkəmənin qərarı ilə sənədlərin və əşyaların nümunə kimi götürülməsi tələb olunduqda — məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.

Şəxsi Gəlir Vergisi

- Şəxsi Gəlir vergisinin dərəcələrinə dəyişikliklər edilmişdir. Yeni aylıq və illik dərəcələr aşağıda göstərilir:
- Aylıq gəlir 2,500 manatadək: 14%
- Aylıq gəlir 2,500 manatdan yuxarı: AZN 350 + 2,500 manatdan çox olan məbləğin 25 faizi
- İllik gəlir 30,000 manatadək: 14%
- İllik gəlir 30,000 manatdan yuxarı: AZN 4,200 + 30,000 manatdan çox olan məbləğin 25 faizi

* - Bu Maddə Vergi Məcəlləsinin 63.2-ci maddəsi ilə ziddiyyət təşkil edir. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə uyğun olaraq vergi borcu əvvəlcədən ödənilməlidir, hətta vergi ödəyicisi həmin hesablamalara dair məhkəməyə şikayət verdikdə.

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

- Müəyyən qrup şəxslərin (məsələn əlillər, müharibə əlilləri, himayəsində ən azı 3 nəfər olan şəxslər) vergidən azad olunan gəlir məbləğləri artırıldı;
- İşçinin aylıq gəliri 200 manatdan aşağı olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli (bundan əvvəl minimum əmək haqqının 1 misli) gəlir vergisinə cəlb olunmur. 2013-cü il üçün əmək qabiliyyətli əhali üçün müəyyən olunan ölkə üzrə yaşayış minimumu 125 manat təşkil edir.

Əsas Vəsaitlər

- Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi vergi uçotu və vergi məsələlərinə heç bir təsir göstərmir;
- Əsas vəsaitlərin anlayışında əsas vəsaitlərin dəyəri 500 manatadək artırıldı (əvvəl həmin dəyər 100 manat təşkil edirdi).

ƏDV

- Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün məcburi ƏDV qeydiyyatı üçün ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının aşağı həddi 120,000 manat məbləğində müəyyən olunmuşdur. Bundan əvvəl hüquqi şəxslər üçün aşağı hədd 150,000 manat, fiziki şəxslər üçün 90,000 manat təşkil edirdi;
- ƏDV qeydiyyatının ləğv olunması üçün əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb olunan əməliyyatların yuxarı həddi 60,000 manatadək azadılmışdır (Bundan əvvəl yuxarı hədd 75,000 manat təşkil edirdi);
- Bütün ödənişli təhsil xidmətləri (digər fəaliyyətlər ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla) ƏDV-dən azad olunur;
- Vergi tutulan əməliyyatların aparıldığı vaxtın müəyyən olunmasına dair aşağıdakı dəyişikliklər edilmişdir:

- a) Ödəmə malların təqdim edilməsindən sona 30 gün müddətində həyata keçirildikdə, ödəmənin həyata keçirildiyi vaxtda, və ya
- b) Ödəmə 30 gündən sonra həyata keçirildikdə, malların göndərildiyi və ya təqdim edildiyi vaxtda, və ya
- c) malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.

- Hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi ƏDV-dən azad olunur.

Sənaye və texnologiyalar parklarının vergidən azadolmaları

- Sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müəyyən azadolmalar və imtiyazlar təqdim olunmuşdur. Həmin imtiyazlar sənaye və texnologiyalar parkının rezidenti kimi qeydiyyatda alındığı ildən 7 il ərzində fiziki və hüquqi şəxslərin gəlir və əmlak vergisindən azadolmasını və tikinti, habelə elmi-tədqiqat və digər fəaliyyət üçün avadanlığın idxalına fəaliyyətdən asılı olaraq 7 il ərzində və ya qeyri-müəyyən müddətə ƏDV-dən azadolmasını daxil edir.

Yol Vergisi

- Yol vergisi dərəcələrinə dəyişikliklər edilmişdir. Azərbaycanda mülkiyyət və ya istifadədə olan avtonəqliyyat vasitələri üçün minimal illik yol vergisi dərəcəsi 20 manat təşkil edir. Mühərrikin həcmi 2000 sm³ – dən artıq olduqda, yol vergisi dərəcələri mühərrikin həcmindən asılı olaraq dəyişir.

PwC Azerbaijan Times

1 sayılı buraxılış

PwC Akademiyaşından xəbərler:

Rus dilində ACCA DiplFR

PwC Akademiyası Beynəlxalq Maliyyə Hesabatlarının Hazırlanması üzrə rus dilində ACCA diplomu üçün Bakıda ixtisas imtahanının verilməsi ilə bağlı hazırlıq proqramına qeydiyyatı başladı.

DiplFR Rus qlobal səviyyədə yüksək dəyərləndirilən rus dilli kvalifikasiyalardan biridir.

Bu diplom mühasiblər, auditorlar, maliyyə menecerləri, maliyyə hesabatı üzrə mütəxəssislər, maliyyə nəzarətçiləri və maliyyə hesabatın hazırlanması və təhlili prosesinə aiddiyyatı olan baş menecerlər üçün nəzərdə tutulub.

Proqram 80 saat davam edir. Dərslər 20 fevral 2013-cü il tarixindən başlayaraq, çərşənbə (19:00-21:00) və şənbə (09:30-13:30) günləri keçiriləcək.

Qiymət: 1,800 AZN üstəgəl ƏDV.

Qeydiyyat üçün, adınız/ soyadınız/ vəzifəniz/ çalışdığınız şirkət/əlaqə tel və faks/ elektron poçt ünvanı haqqında məlumatı aynur.movsumova@az.pwc.com elektron poçtuna **10 fevral 2013-cü il tarixinə qədər göndərməyiniz xahiş olunur.**

Biznesin səmərəliliyin idarə olunması üzrə CIMA Diplomu

PwC Akademiyasının təşəbbüsü ilə, Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutu (CIMA) * rus dilində ilk beynəlxalq kvalifikasiyasını təqdim edir – **Biznesin Səmərəliliyinin İdarə olunması üzrə CIMA Diplomu.**

CIMA-nın bu diplomu maliyyə və idarəetmə uçotu sahəsində çalışan mütəxəssislər üçün hazırlanıb: proqramdan maliyyə menecerləri, idarəetmə uçotu üzrə mütəxəssislər, mühasiblər, idarəetmə qərarlarını qəbul etdiyi zaman maliyyə məlumatından istifadə bacarıqlarını əldə etmək istəyən şirkət menecerləri faydalana bilər.

İki imtahanı (P1 və P2) uğurla keçən proqram iştirakçıları CIMA tərəfindən akkreditasiya olunmuş mütəxəssis hesab edilir.

2013-cü ilin yaz semestri üçün Təlim Qrafiki:

CIMA P1	CIMA P2
2-3 mart 2013	15-17 mart 2013
6-7 aprel 2013	3-5 may 2013
27-29 aprel 2013	

Qiymət: 1,600 AZN üstəgəl ƏDV

Güzəştlər:

- Yuxarıda qeyd olunan istənilən kursa 31 yanvar 2013-cü il tarixinə qədər qeydiyyat zamanı **10 %** güzəşt;
- Eyni təşkilatdan 2 nəfərdən artıq qeydiyyat zamanı **5%** güzəşt.

Qeydiyyat üçün, adınız/ soyadınız/ vəzifəniz/ çalışdığınız şirkət/əlaqə tel. və faks/ elektron poçt ünvanı haqqında məlumatı aynur.movsumova@az.pwc.com e-poçtuna **20 fevral 2013-cü il tarixinə qədər göndərməyiniz xahiş olunur.**



PwC Azerbaijan Times

1 sayılı buraxılış

PwC Tədbirləri:

“Tikinti haqqında ətraflı” PwC seminarı

- Tikinti sahəsində qanunvericiliyində yeniliklər;
- EPC/Turnkey Layihələri;
- Beynəlxalq müqavilələr: FIDIC
- Tikintidə maliyyə uçotu : BMHS və yerli uçot standartları mövzuları Sizdə maraq doğursa, PwC ekspertlərindən tikinti sənayesində müxtəlif biznes aspektlər haqqında peşəkar biliyi əldə etməyə tələsin.

Tarix: 13 fevral 2013-cü il

Vaxt: 09:00 -13:00 (çay fasiləsi daxil olmaqla)

Məkan: Park Inn, Bakı, Azərbaycan

İştirak haqqı: pulsuzdur

Qeydiyyat üçün, adınız/ soyadınız/ vəzifəniz/ çalışdığınız şirkət/əlaqə tel və faks/elektron poçt ünvanı haqqında məlumatı rena.rustamova@az.pwc.com elektron poçt ünvanına **4 fevral 2013-cü il tarixinə qədər** göndərməyiniz xahiş olunur.

PwC Resurslarında yeniliklər :

PwC Qlobal İqtisadiyyata Baxış 2012

2013-cü ildə biz dünya iqtisadiyyatın yüzilliyin sonuna qədər hansı formada olacağını müşahidə edəcəyimiz ildir. Bu ildə şirkətlər şübhəsiz olaraq, global artımın və məhsullara qiymətin ABŞ və Avropada yox, Çində və Hindistanda baş verən yeniliklərdən qaynaqlandığını qəbul edəcəklər.

2013-cü il üçün Qlobal İqtisadiyyata Baxışın ilk buraxılışında biz bu il global iqtisadiyyatın perspektivlərinə təsir edəcək mövzuları işıqlandırırıq və onların daha geniş aspektlərə təsirini öyrənirik. Ətraflı məlumat üçün: <http://www.pwc.co.uk/economic-services/global-economy-watch/index.jhtml>

Pharma 2020: “Strategiyadan qərara doğru”

Pharma 2020 buraxılışlar seriyası farmakologiya bazarında əsas tendensiyaları təhlil edir. “Strategiyadan qərara doğru” adlı sonuncu hesabat sənayenin üzləşdiyi mühüm dönüş mərhələsinə həsr olunub. Hesabat əsasən, mühüm yeni dərmanların hazırlanması üçün vasitələr maddiləşir, farmakoloji məhsullara tələbat artır və azad ticarət qarşısındakı maneələr aradan qalxır. Lakin eyni zamanda, farmakologiya mövcud imkanlardan faydalanmaqla kapitallaşmaq və pasiyentlər, tibbi müəssisələr və tibbi sığorta təsisatları üçün dəyəri artırmaq məqsədini qoyduqda, əsas iqtisadi və istehsal çətinliklərlə üzləşir. Hesabatda şirkətlərin mövcud şəraitləri nəzərə almaqla, 2020-ci il üçün maksimal fayda əldə etməsi istiqamətində görüləcəyi işlərdən söz açılır. Hesabatı burada oxuya bilərsiniz: <http://www.pwc.com/gx/en/pharma-life-sciences/pharma2020/index.jhtml#>

IFRS üzrə kiçik bələdçi 2012

Bizim IFRS pocket guide 2012 (2012-ci il üçün BMHS məlumat kitabçası) 2012-ci ilin avqust ayına qədər Beynəlxalq Mühəsibət Hesabat Standartlarında tanınma və ölçmə tələblərinin məcmuəsini təqdim edir. Bu qısa məlumat kitabçası maliyyə direktorları, maliyyə nəzarətçiləri və digər maliyyə mütəxəssisləri, digər rəhbər işçilər, hüquqşünaslar, sığorta ekspertləri, ticarət bank mütəxəssisləri və analitiklər daxil olmaqla, müxtəlif şəxsi oxucu kütləsi üçün nəzərdə tutulub.

<http://www.pwc.com/gx/en/ifrs-reporting/ifrs-pocket-guide/index.jhtml>

PwC Azerbaijan Times

1 sayılı buraxılış

2013-cü ildə Vergilər: Qlobal baxış

Tədqiqat aşağıdakı sualları nəzərdən keçirir:

- Yerli vergi sisteminizin digər iqtisadiyyat sistemləri ilə necə müqayisə olunduğunu bilirsiniz ?
- Son səkkiz il ərzində vergi sistemləri necə dəyişib?
- Dünya dövlətləri hansı vergi islahatlarını icra edir?
- Korporativ gəlir vergisindən başqa, şirkətlər bir çox vergi ödəyir – onlar hansıdır və nə tərzdə təsir edir?

Cavabları burada tapa bilərsiniz:

http://www.pwc.com/gx/en/paying-taxes/data-tables.jhtml?WT.mc_id=1112-PayingTaxes_gx+social

Texnologiyalara dair proqnozlar

Buraxılışda üç məsələ işıqlandırılıb :

- “Oyuna əsaslanaraq, biznesin yenidən qurulması” bölümü iş heyətini motivasiya etmək və müştəriləri stimullaşdırmaq üçün şirkətlərin video texnikadan istifadəsinə həsr olunub.
- “Oyun texnologiyasının müştəri və işəgötürənlərin praktikasında tətbiqi” mövzüsü oyun texnologiyaların istifadəçi səviyyəsində inteqrasiyasını təhlil edir.
- “Oyun texnologiyalarından imtina” bölümü rəhbərlər tərəfindən oyun texnologiyaların tətbiqinə etinasız yanaşmasının bizim fikrimizcə hansı üstünlüklərdən imtinasına səbəb olacağını nümayiş etdirir.

Daha ətraflı:

<http://www.pwc.com/us/en/technology-forecast/2012/issue3/index.jhtml>